

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: BU SƏFƏR ALBANIYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN İNKİŞAFINA GÜCLÜ TƏKAN VERƏCƏK

Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında bildirib.

İki ölkə arasında siyasi dialoqdan danışan dövlətimizin başçısı deyib: - Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin.

Azərbaycan Prezidenti qeyd



edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir. “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlü-

yünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib: - Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görülməli işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sər-

mayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq. O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Alba-

niya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.

Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin

genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.

Eyni zamanda, biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var.

Daha bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.

XİN: FRANSA SENATININ QƏBUL ETDİYİ QƏTNAMƏ YALAN VƏ İFTİRA DOLU MÜDDƏALARI ƏKS ETDİRİR



“Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmis bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.

“Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.

Təəssüflə vurğulayırıq ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin

hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.

Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladıırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhəlinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Senatın bu qətnaməsi Ermənistanadakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik”, - xarici siyasət idarəsinin şərhində qeyd olunub.



“...Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir”.

İlham ƏLİYEV

8 noyabr 2022-ci il

“TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINA ÜZV ÖLKƏLƏRLƏ ƏLAQƏLƏRİN BÜTÜN SAHƏLƏRDƏ MÖHKƏMLƏNDİRİLMƏSİ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS PRIORİTETLƏRİNDƏN BİRİDİR”



Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə deyib.

O, bildirib: - Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadıq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyası böyük bir aildir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və hamrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşıdıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüddurlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Hörmətli həmkarlar, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mına basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı

mına partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm.

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir.

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.

Birinci vitse-prezident Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından məlumat verilib.

Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu təşkilatın dəyər və prinsiplərinin irəlilədirilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd

olunub. Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.

Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 15-də “Baku International CEO Summit”ində deyib.

O qeyd edib ki, Azərbaycanın dayanıqlı sosial-iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdən biri də ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafının təmin edilməsidir. Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat, sosial infrastruktur, kommunal sektorlarında daha uğurla tətbiq olunur. Həmçinin, dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosial-əhəmiyyətli bir sıra çətinliklər aradan qaldırıla bilər. Bununla



da xüsusi kapitalın, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir. “KOB-larla ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsipləri-

nin tətbiqinin təşviqi istiqamətində müvafiq proqramın həyata keçirilməsini nəzərdə tuturuq. Sosial və İdarəetmə tələblərinə riayət etmək özəl investisiyaların, xüsusən də xarici institusional investorların cəlb edilməsi və inkişaf etmiş ölkələrdə bazar payının genişləndirilməsi baxımından çox vacibdir. Korporativ idarəetmə prinsipləri biznesin rəqəbatqabiliyyətini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan bütövlükdə biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cümlədən biznesdə korporativ idarəetmənin tətbiq edilməsi əhəmiyyətli ola bilər və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb”, - deyər O.Məmmədov diqqətə çatdırıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 18,4 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manata yaxın təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz və ya 573,6 milyon manat artıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 128,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,9 faiz arta-

raq 95,3 milyon manat təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artıb və 662 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 50,7 faiz artaraq 461,6 milyon manat təşkil edib.



Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac coğrafiyası genişlənir



İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu

ixrac coğrafiyasını genişləndirməkdə davam edir.

İZİA-dan bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məh-

sul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib. 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çoxu ixracın payına düşür.

Vergi daxilolmaları 90,1 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.



17-23 noyabr 2022-ci il

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ İNKİŞAF STRATEGİYASI BARƏDƏ DÜŞÜNCƏLƏR

Türk dünyası ölkələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə cənab Prezident İlham Əliyevin tarixi çıxışı əməkdaşlığın inkişafı baxımından çox mühüm addım oldu. Bu əməkdaşlığın xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə inkişafı və mühüm istiqamətləri barədə akademik Ziyad Səmədzadənin 19 il əvvəl dediyi fikirləri oxucuların diqqətinə çatdırmağı məqsəduyğun bildik. Türk dünyası ölkələrinin perspektiv inkişaf və əməkdaşlıq məsələləri ilə bağlı daha ətraflı fikirlərlə gələn nömrələrimizdə tanış ola bilərsiniz.

Son zamanlar dünya siyasətində və iqtisadiyyatında qloballaşma ilə bağlı məsələlər geniş müzakirə edilir. Bu da realıq, bəşər cəmiyyətinin inkişaf qanunauyğunluqlarını daha ətraflı dərək etmək, inkişaf prioritetlərini düzgün müəyyən etmək zərurətindən doğur.

Azərbaycan da dünya birliyinin üzvü kimi, bu proseslərə laqeyd qala bilməz. Biz bunu da bilməliyik ki, qloballaşma milli mənafeələrə, milli suverenliklərə bilavasitə təsir edir və bu təsirin miqyasını azaltmaq üçün düzgün strategiya seçilməlidir. Bu gün Azərbaycanda açıq cəmiyyət qurulur və bu istiqamətdə görülən işlər artıq öz bəhrəsini verir. Məruzədə müstəqil Azərbaycanın qloballaşma şəraitində inkişaf strategiyası barədə fikirlər açıqlanır. Qloballaşma təkcə bir elmin obyektı deyildir. O, müasir dünya elmlərinin maraq dairəsinə tam uyğun gələn bir problemdir. Qloballaşmanın tam mahiyyətini təhlil etmək, onun bəşəri inkişafa müsbət və ya mənfəi təsirini müəyyənləşdirmək üçün hələ çox fundamental işlər aparılmalıdır. Bəlkə də bu sahədə elmi araşdırmaların kifayət qədər və səmərəli olmamasının nəticəsidir ki, hətta dünyanın ən məşhur politoloqları, iqtisadçıları, ictimai xadimləri arasında qloballaşma barədə müxtəlif, bir çox hallarda antoqonist fikirlər mövcuddur.

Qloballaşmanın inkişafın güclü tərəqqi faktoru kimi qiymətləndirənlər belə hesab edirlər ki, dünyanı idarə etməyin “oyun” qaydaları milli sərhədlərdən kənara çıxdıqca asanlaşır. Lakin onlar unudurlar ki, qloballaşan dünyada ziddiyyətlər də çoxdur. Ən başlıca ziddiyyət dünyanı idarə edənlərlə hələ də kasıbcılıqdan xilas

olmayanlar arasında gedir. Apardığımız sistemli təhlil göstərir ki, qloballaşma şəraitində yoxsulluq problemi heç də yumşalmamış, əksinə, kasıb və varlı ölkələr arasında təbəqələşmə səviyyəsi daha da kəskinləşmişdir. Bir faktı qeyd edək: dünya üzrə birbaşa xarici investisiyaların ümumi həcmində inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi cəmi heç 20% deyildir. Elə ölkələr var ki, onlarda adambaşına düşən ümumi daxili məhsulun həcmi inkişaf etmiş ölkələr üzrə olan göstəricilərdən 30-40 dəfə azdır və narahatlıq doğuran bir də odur ki, bu fərqi azaltmaq meyli də müşayiət olunmur. Qloballaşma əsasən birqütblü xarakter daşıyır və burada da həlledici rol ABŞ-a məxsusdur. Hətta inkişaf etmiş ölkələr qloballaşmanın birqütblü olmasından narahatlıq keçirirlər. Ona görə də ABŞ-ın bilavasitə təsiri altında olan beynəlxalq maliyyə qurumları getdikcə artan ziddiyyətləri yumşaltmaq üçün məqsədli proqramlar, təkliflər, tövsiyələr hazırlayırlar. Bu işlər o qədər də səmərə vermir. Dünyada çox az ölkə vardır ki, bütövlükdə bu təşkilatların köməyiylə tam ayağa qalxsın, ağır problemlərdən azad olsun.

Artıq çoxlarında belə fikir formalaşmışdır ki, qloballaşan dünyada “açıq iqtisadiyyat” prinsiplərinin fəaliyyətinə daha geniş üstünlük vermək lazımdır. Ancaq bunu da nəzərə almaq lazımdır ki, zaman keçdikcə “açıq iqtisadiyyat”ın məzmunu və meyarları dəyişir. Qloballaşma o vaxt mənfəi nəticələrə gətirib çıxarır ki, bu və ya digər dövlətə təkidlə qəbul etdirilən liberallaşma, necə deyirlər, “həddini aşır”. Bu gün ABŞ, inkişaf etmiş ölkələrin heç biri öz iqtisadiyyatlarının tam liberallaşmasının tərəfdarı deyillər. Düzdür, ABŞ bu məsələdə Avropa Birliyi ölkələrindən fərqlənir. Lakin bu super dövlət də öz milli mənafeələrini qorumaq üçün açıq-aşkar ÜTT-nin prinsiplərinə riayət etmir. Avropada da ABŞ-ın dünya iqtisadiyyatında gücünün artmasına biganə qalmamaq meylləri güclənir və bu, özünü AB bazarının qorunması üçün əlavə tədbirlərin görülməsində büruzə verir.

Çində isə elə bir iqtisadi sistem qurulur ki, bu sistem həm planlı təsərrüfatın, həm də azad bazar iqtisadiyyatının üstünlüklərindən məharətlə

istifadə etməyə imkan verir.

Qloballaşma şəraitində mədəniyyət ixracı da böyük sürətlə inkişaf edir. Proseslərin müsbət cəhətlərlə yanaşı, mənfəi nəticələri daha təsirlidir və hər bir dövlət bu haqda xüsusilə düşünməlidir. Çünki çox vaxt Qərbdən, xüsusilə ABŞ-dan ixrac olunan mədəniyyət xalqımızın mədəni dəyərlərinə zərbə vurmaq məqsədi daşıyır. Hətta Avropa kimi demokratikləşmiş qitə ABŞ-dan ixrac olunan mədəniyyətə çox tələbkarlıqla yanaşır. Bu gün dünyada qloballaşmaya əks olan qüvvələrin bir hissəsi antiqlobalçılar adı ilə birləşmişlər. Antiqlobalçılar yeni sosial fenomenidirlər. Antiqlobalçıların əksəriyyəti dəfərlə bəyan etmişlər ki, onlar qloballaşan, xüsusilə kommunikasiya siste-



minin inkişafı ilə əlaqədar nemətlərin əksinə deyillər. Lakin onlar əmtəə və xidmətlər bazarına sərbəst daxil olmanı təmin edən, amma bazar rəqabəti prinsipini inkar edən digər “qloballaşma”nın lehinədirlər. Maraqlıdır ki, antiqlobalçı strukturlar Qərb ölkələrinin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılırlar. Onlar inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrə də müdaxilə edirlər. Belə ki, bu ölkələrdə bunun üçün həm ideoloji, həm də əsasən qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunan sosial baza mövcuddur. Antiqlobalçılar üçün eyni vaxtda etiraz aksiyasını keçirmək çətin deyil. Belə ki, hərəkata daxil olan, demək olar ki, bütün strukturların internetdə özlərinin saytları var. Digər tərəfdən, prosesin inkişafına

qeyri-hökumət təşkilatlarının bütün ölkələrdə inkişafı, onların beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi öz təsirini göstərir. *Bununla belə, global ədalətsizlik, bərabərsizlik, TMK-ların inkişaf etməkdə olan ölkələr üzərində hökmranlıq iddiaları, inkişaf prosesində milli suverenliklərin tədricən beynəlxalq qurumlara verilməsi və s. bu kimi faktlar antiqlobalçılar hərəkatının yayılmasına xidmət edir. Biz burada antiqlobalçılardan bir neçə fikir söylədik. Bu problem, təbii ki, xüsusi tədqiqat obyektidir. Onun mahiyyəti, hərəkətverici qüvvələri, dünyanın inkişaf meyllərinə təsiri məsələləri daha ətraflı öyrənilməlidir.*

Azərbaycanda sivil, demokratik cəmiyyət qurulur. Respublikamızın dünya integrasiyasına qovuşması iqtisadi inkişafımız üçün yeni, böyük imkanlar açır. Bu imkanların uğurla reallaşması üçün biz daima milli iqtisadiyyatımızın dirçəlməsinə xidmət edən əlverişli mühitin yaranmasına nail olmalı, qloballaşma şəraitində son dərəcə vacib bir problemin həllinə - ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına çalışmalıyıq. Türk dünyası tarixi inkişafın bir çox mərhələlərində bəşəriyyətin inkişafına təkan vermiş, dünya hadisələrinə, mədəniyyətinə, iqtisadiyyatına konkret təsir göstərmişdir. Bu gün altı müstəqil türkdillə dövlət - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan BMT-nin və bir sıra təşkilatların üzvü kimi bəşəri problemlərin həllində fəal iştirak edirlər. Bununla belə, onların iqtisadi dirçəlişi üçün hələ də istifadə olunmayan geniş imkanlar vardır. Adlarını çəkdiyimiz 6 dövlət dünya üzrə ümumi daxili məhsulun 1,44, sənaye məhsulunun isə 1,29 faizini istehsal edir. Buna baxmayaraq, son on ildə məlum səbəblərə görə bu dövlətlərin dünya üzrə istehsal olunan ümumi məhsulun həcmində xüsusi çəkisi artmışdır. Əlbəttə, bu dinamika qənaətbəxş sayıla bilməz. Türk dövlətlərinin iqtisadi inkişaf səviyyəsində də böyük fərqlər mövcuddur.

Türk dünyası ölkələri yanacaq-enerji resurslarına görə xeyli dərəcədə yaxşı təmin olunmaları ilə fərqlənirlər. Dövlət müstəqilliyi şəraitində həmin resurslardan səmərəli istifadə edilməsi beynəlxalq kapitalın bu ölkələrə

axmasına, dünyanın qabaqcıl ölkələrinin biznesmenlərinin, investorlarının iş təcrübəsindən, bir sözlə, neft faktorundan səmərəli istifadə olunnamsına geniş imkan yaradır.

Dünyanın ümumi 45 milyon kv.km.lik neftli-qazlı sahəsinin 6,6 faizi türk dünyası ölkələrinin payına düşür. Türk dünyası ölkələri ərazisində neft və təbii qaz ehtiyatları qeyri-bərabər paylandığından yanacaq məhsullarına olan tələbatı ödəmək üçün bu ölkələrin qarşılıqlı iqtisadi münasibətlərinin dərinləşməsi vacib şərtidir. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşması istiqamətində atılan cəsarətli addımlar bu ölkələrin dünya təsərrüfatında, onların global, regional problemlərinin həllində rolunun artmasını reallaşdıracaqdır.

Bu gün Türk dünyası ölkələrinin inkişafı üçün daha əlverişli şans yaranmışdır. Söhbət qədim “İpək yolu”nın bərpasından gedir. Bu möhtəşəm nəqliyyat dəhlizinin reallaşması türk dünyası üçün daimi iqtisadi və siyasəti sabitlik, daimi kapital, daimi iş yerləri, daimi gəlir mənbəyi ola bilər. Bu şansdan da biz səmərəli istifadə etməliyik. Türkdillə dövlətlərarası münasibətlərə yeni, azad iqtisadi prinsiplər prizmasından yanaşmaq, daha effektiv münasibətlərin formalaşması yollarını axtarmaq lazımdır. Milli dövlət mənafeləri bütövlükdə türk dünyasının ümumi maraqları ilə əlaqələndirilməlidir. İqtisadi əməkdaşlıq məsələlərində xırda kommertiya maraqları deyil, bütövlükdə türk dünyasının maraqları üstün tutulmalıdır.

Apardığımız araşdırmalar belə bir nəticə çıxarmağa əsas verir ki, hazırda türk dünyasının dinamik tərəqqisi üçün real zəmin yaranmışdır. Ən mühüm niyyət ondan ibarət olacaqdır ki, türk dünyası ölkələrinin bir-birinə yaxınlaşması daimi dinamik prosesə çevriləcəkdir. Onlar özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək, bir-birinə dəstək verəcəklər.

**Akademik
Ziyad Səmədzadə**

“Qloballaşma prosesində Qafqaz və Orta Asiya” mövzusunda beynəlxalq konfransın materialları, Bakı, 2003, s. 3-6.

“Azəristiliktəchizat”: Şuşada 7 qazanxana tikilib



“Prezident İlham Əliyevin 2021-ci il 8 may tarixli Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla gücü 8110 kVt/saat olan 7 qazanxana və bir istilik məntəqəsi tikilib”.

Bu sözləri “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirilən brifinqdə deyib. O bildirib ki, müxtəlif təyinatlı 16 binanın məhəllədəxili, həmçinin binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-yə çatıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cəbbarov deyib. Nazir qeyd edib ki, yeni rezident “NN-Tel Group”

MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 milyon olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.

METAK yeni metal boru istehsalı xəttini işə salacaq

Azərbaycanın tikinti materialları bazarında son 25 il ərzində aparıcı rol oynayan “METAK” şirkəti elektrik qaynaqlı boru və profillərin istehsalı üzrə beşinci xəttini işə salacaqdır. Şirkətdən verilən məlumata görə, artıq bu məqsədlə Sumqayıt sənaye zonası ərazisində şirkətin yeni boru zavodunu tikintisinə başlanılmışdır. Məlumatda qeyd edilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı və iqtisadi artım

templəri şirkətin əsaslı şərtlərdə genişlənməsinə səbəb olmuşdur. Yeni istehsal xəttini işə salmaqla “METAK” bu cür məhsulların idxal həcmindən azadılmasına və alıcıların öz zərurətlərini gözləmə müddətinə ciddi təsir göstərə biləcəkdir. Həmçinin boru və profillərin “METAK”-ın yeni zavodunda istehsalı Azərbaycanda alıcılara tədarük olunan məhsulların keyfiyyətinə nəzarət etmək imkanı verəcəkdir.



On ayda Azərbaycanda əsas kapitala 11 milyard 774,5 milyon vəsait yönəldilib

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Dövlət Statistika Komitəsin-

dən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artıb. İstifadə olunmuş vəsaitin 6 milyard 585,4

milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

FRANSANIN AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASI PROSESİNDƏ İŞTİRAKI ARTIQ MÜMKÜN DEYİL

Məlum olduğu kimi, Praqada oktyabrın 6-da keçirilən dördtərəfli görüş Fransa prezidenti E.Makronun təşəbbüsü ilə baş tutmuşdu. Lakin görünən odur ki, Fransa rəhbərliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Praqada vacib razılaşmaların əldə edilməsindən sonra E.Makronun Azərbaycana qarşı yönələn açıqlamaları tamamilə qəbul edilməz, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır.

Məlumdur ki, Vətən müharibəsinin, Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu reallıqlardan biri ATƏT-in Minsk qrupu kimi Fransanın məskəsinin tam cırılması oldu. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. Lakin müharibə günlərində başda Prezident Makron olmaqla Fransanın siyasi dairələri açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdılar.

Makronun cənab İlham Əliyevə bütün telefon zəngləri ədalətin təmin olunmasına deyil, işğalçının müdafiəsinə xidmət edirdi. Fransa Prezidenti və digər rəsmi şəxsləri Azərbaycanı müharibədə guya muzdlu döyüşçülərdən istifadə etməkdə, yaşayış yerlərini atəşə tutmaqda ittiham etdilər. İstəklərinə çatmadıqda, yəni Azərbaycanı öz milli haqqı uğrunda mübarizə yolundan döndərə bilmədikdə isə məsələnin BMT səviyyəsində müzakirəsinə cəhd göstərdilər. Lakin Qoşulmama Hərəkatına üzv ölkələrin sayəsində Fransanın avansları baş tutmadı.

44 günlük müharibə dövründə Fransa prezidenti və bu ölkənin dövlət və



hakimiyyət orqanları Azərbaycana qarşı müxtəlif təzyiqlərə əl atsalar da, baş tutmamışdı. Prezident İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Həm E.Makronun, həm də digər fransız siyasət dairələrinin niyyətləri gözlərində qaldı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək Ermənistanın kapitulyasiyasına nail oldu.

Müharibədən sonra da Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmədilər. Bunu Fransanın siyasi dairələrinin açıqlamaları, üçtərəfli Bəyanata qarşı çıxmaları təsdiq edirdi. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübu-

tu oldu. Belə bir qətnamənin qəbulu beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığı idi. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqancılıqla yanaşan Fransa parlamentinin tənqidatçı və utancverici addımı idi. Bu baxımdan Vətən müharibəsində Azərbaycan həm də Fransaya qalib gəldi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi başlayan gündən Makronun davranışları və açıqlamaları göstərdi ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Ona görə vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu bu ölkənin nüfuzu artıq ciddi şəkildə zədələnib.

Bütövlükdə Fransanın aşkar ermənipərəst mövqeyi Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nə üçün nəticəsiz qaldığını göstərdi. Müharibə günlərində və sonrakı

dövrə də baş verənlər təsdiq edir ki, Fransa münasibətlərin dondurulmuş vəziyyətdə qalmasına səy göstər-məklə, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistanla birləşdirilməsində maraqlı olub. Fransanın niyyətini gözündə qoyan Azərbaycan isə Vətən müharibəsindən sonra da öz milli maraqlarını qətiyyətlə təmin edir. Həm Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, həm də Ermənistan üçtərəfli bəyanatların öhdəliklərini yerinə yetirməyə məcbur edilir.

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş məramla baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz,

qəbul olunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırır, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib."

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin yenidən nəzərdən keçirilməsini ləvəvə edir. "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünliyünü görmürük", - deyərək Prezident İlham Əliyev bildirib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində Prezident İlham Əliyevin oktyabr ayında keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan nəticələr təsdiqləyir ki, Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsinin isə Azərbaycan üçün əhəmiyyəti yoxdur. Torpaqların işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.

Akademik Ziyad SƏMƏDZADƏ

Dünya Bankı ilə yeni layihələrin icrası müzakirə olunub



İqtisadiyyat naziri Mikayıl Cəbbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə iqtisadiyyat naziri Dünya Bankı ilə səmərəli əməkdaşlığı və əlaqələrin çoxşaxəliliyini vurğulayıb, Bankla birgə həyata keçirilən layihələrin, hazırlanan analitik sənədlərin Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafının təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, investisiyaların artırılması

kimi məsələlərə yönəldiyini qeyd edib. Nazir Dünya Bankı ilə potensial əməkdaşlıq sahələri, qurumun növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Bankın biznes mühiti, innovasiyalar, sahibkarlığın inkişafı və digər sahələrdə təcrübəsini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini vurğulayıb. Görüşdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslər üzrə perspektivlər müzakirə olunub.

Azərbaycan BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə əməkdaşlıq edəcək



BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cəbbarov, BMT tərəfdən isə BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müller imzalayıblar. Bununla bağlı keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cəbbarov UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi istiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış

BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəşb edir. Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır. Nazir diqqətə çatdırıb ki, bu gün imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir və bu, ölkəmizin "yaşıl" artım məkanına çevrilməsi prioritetinə uyğundur. UNIDO-nun baş direktoru Gerd Müller Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.

17-23 noyabr 2022-ci il

Ильхам Алиев: Обсуждается вопрос расширения вдвое газопроводов TAP и TANAP



Азербайджан и Албания являются участниками проекта TAP, и страны сыграли очень важную роль в реализации Южного газового коридора. Об этом заявил 15 ноября президент Ильхам Алиев, выступая с заявлением для печати вместе с президентом Албании Байрамом Бегаем. Подчеркнув, что представители Албании всегда активно участвовали во многих заседаниях Консультативного совета Южного газового коридора, проводимых под председательством Азербайджана и Европейского союза, глава азербайджанского

государства сказал: «Сегодня азербайджанский газ вносит вклад в энергетическую безопасность Европы. В июле этого года между Азербайджаном и Европейской комиссией был подписан Меморандум о взаимопонимании по стратегическому сотрудничеству в области энергетики. На основании этого меморандума мы намерены удвоить поставки газа в Европу к 2027 году». Президент Ильхам Алиев отметил, что этот газ будет проходить по территории Албании, тем самым оказывая дополнительную поддержку и вклад в энергобезопасность Европы.

«Наши запасы газа очень богаты. В настоящее время обсуждается вопрос двукратного расширения мощности как газопровода TAP, так и TANAP. Южный газовый коридор работает уже почти два года. Но обсуждается расширение этих двух трубопроводов, которые уже являются неотъемлемой частью Южного газового коридора. То есть это показывает, что в нем есть большая потребность и спрос. Азербайджан уже признан и оценен официальными лицами Евросоюза как надежный партнер. Конечно, мы очень хорошо понимаем эту ответственность», - сказал глава государства. Президент Ильхам Алиев также сказал, что в ближайшее время состоится первое заседание совместной рабочей группы между Азербайджаном и Албанией по экономике и промышленности. В повестке дня много вопросов, которые нужно обсудить.

Мехрибан Алиева громко хлопнула за собой дверь

Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева прекратила свою деятельность в качестве посла доброй воли ЮНЕСКО и направила письмо генеральному директору ЮНЕСКО. Пусть видит Всевышний – Азербайджан сделал все, чтобы стать полноценным членом ЮНЕСКО. Официальный Баку участвовал в широкомасштабных программах восстановления культурного наследия. Делал все, чтобы восстановить мировое культурное наследие. Тот же Ватикан, те же итальянцы, как и французы в Страсбурге, благодарны Баку за сохранение их культурного наследия. Но взамен Азербайджан не получил ничего. Точнее так – НИЧЕГО.

За 18 лет деятельности первого вице-президента Азербайджана в качестве посла доброй воли ЮНЕСКО поддержка сохранения азербайджанского культурного наследия, уничтоженного в ходе армянской оккупации, равна нулю. Азербайджан просил о немногом: «Приедьте, оцените культурный геноцид армян в отношении азербайджанских культурных ценностей за период оккупации». Но всякий раз Баку наткнулся на отказ. Руководство ЮНЕСКО выбрало самую, как им показалось, коварную и циничную позицию – деньги с Баку брать, на официальном уровне рассыпаться в реверансах,



но как только дело доходит до справедливости – тут же придавать лицу индифферентное выражение и полное отрицание сути проблемы. Преувеличение? А как тогда объяснить, что за последние 30 лет ЮНЕСКО не направляла ни одной миссии на оккупированные территории с целью оценки ущерба культурному наследию Азербайджана? Внезапная глухота и слепота чиновников одолела? Будем справедливы, поскольку это качество сильного - в 2005 году, при генеральном директоре Коитиро Мацууре, ЮНЕСКО, по крайней мере, отреагировала на призывы Азербайджана, отметив в отчете организации невозможность доступа на территорию в результате оккупации азербайджанских земель вооруженными силами Армении в качестве причины, препятствующей отправке миссии. Но так было только до момента, пока директором ЮНЕСКО не стал министр культуры Франции – страны объявившей Ереван своей второй столицей. Тут уж об объективности

нужно было забыть. Тут уж наступили времена, когда «традиционно и исторически пострадавшей» стала христианская Армения с ее албанскими памятниками истории. Да, та самая, которая на территориях проживания мусульман устроила настоящий культуроцид. С какой-то мелочной озлобленностью армяне уничтожали все, что хоть как-то олицетворяло азербайджанские символы – от мечетей до скромных могильных памятников. Не создавая ничего взамен. Это не поведение цивилизованного человека – это поведение дикого варвара, который крушит другую культуру только потому, что претендует на историческое наследие. Именно позицию «нового армянского варварства» поддержала ЮНЕСКО в лице нового французского министра. Сотрудничать с такой организацией – не уважать себя и свою страну. Пусть в самой себе и остается – денег для варваров и их популяризаторов у Баку больше не осталось...

Источник: haqqin.az

Эрдоган: Турция помогает Европе

Турция помогает обеспечивать энергетическую безопасность для Европы с помощью газопроводов и посредничества между другими странами. Об этом во время выступления на сессии «Продовольственная и энергетическая безопасность» саммита «Большой двадцатки» (G20) заявил президент Турции Реджеп Тайип Эрдоган, пишет Anadolu.

«Как энергетический центр, мы вносим очевидный вклад в безопасность нашего региона, особенно Европы. Например, помощью в разрешении продовольственного кризиса... Проект Трансатоллийского газопровода (TANAP) еще раз показал, что «Южный газовый коридор» имеет жизненно важное значение для его работоспособности», - сказал глава Турции во время своего выступления.

«В такой период, когда мировая экономика переживает серьезные потрясения, мир сильно нуждается в руководстве и сотрудничестве стран G20. Говоря это, я желаю, чтобы наша встреча и решения, которые мы примем, были полезными для всего человечества, и я благодарю принимающую нас Индонезию», - подчеркнул Реджеп Тайип Эрдоган.

Протестующие переворачивают Иран. Удержится ли Хаменеи?

Вот уже третий месяц Иран сотрясают акции протестов, начавшиеся с убийства полицией нравов 22-летней Махсы Амины за «неправильный хиджаб». В эти дни демонстрации под лозунгами «Смерть диктатору», «Женщина, Жизнь, Свобода», «Клянусь кровью моих товарищей, мы будем стоять до конца» прошли в Тегеране, Исфахане, Ширазе, Зенджане, Санандадже, Сардаште, Араке, Алиудерзе, Боджоноре, кашпийском портовом городе Анзали, Кирмане, Ноушехре, Карадже, Астаре, Захедане, в священном для шиитов Куме и других городах. В городе Решт отряды ополчения «Басидж» и сотрудники спецслужбы «Сепак» применили дубинки и слезоточивый газ против группы сбросивших чадру певших и танцевавших женщин. Как сообщил агентству IRNA начальник полиции Решта Махмуд Хафизии, 20-летняя девушка получила ранение в голову и была помещена в отделение реанимации местной больницы. Танцы на улицах без хиджаба стали одной из форм выражения несогласия с репрессивными законами Исламской Республики.

Сидячие забастовки проходят в университетах Тегерана, Мешхеда, Шираза, Сенендеджа и др. Протестующие в Бендер-Аббасе, Мараге, Рамсаре, Фуладшехре и Алаване, применив "коктейли Молотова", сожгли все баннеры с портретами Хомейни, Хаменеи и Касема Сулеймани. Во всех иранских городах молодежь демонстративно сжигает религиозное одеяние мулл, на улицах с голов мулл срывают чалмы. Ненависть общества к священнослужителям настолько велика, что многие муллы предпочитают вообще не появляться на улицах. Сейчас в Иране любая причастность к власти оценивается как постыдная и порочная связь. В восточноазербайджанском городе Кудс возмущенные жестокостью силовиков люди избили главу мечети, представителя Хаменеи Ходжат-уль-ислама Амирхана. Одновременно усиливается противодействие граждан силовикам. На центральной площади Кума демонстранты облили красной краской огромные баннеры с изображением Хомейни и Хаменеи, изобразив их стоящими по колено в крови. В городах Хаш, Санандадж,

Захедан подожжены штаб-квартиры местного отделения «Басидж» и «Сепак». По данным правозащитников, с начала волны гражданского неповиновения уже убиты 326 участников протестов, среди них 50 детей. Арестованы и подвергнуты пыткам почти 15 тысяч человек, место заключения 1 891 демонстранта полиция держит в тайне. Известный иранский политолог Реза Талеби в интервью haqqin.az отметил, что проходящие в Иране протесты являются началом антитоталитарной иранской революции. Требования протестного движения состоят в предоставлении демократических свобод: соблюдение прав человека, введение гендерного равноправия, освобождение от засилья мулл во всех сферах жизни, обеспечение прав национальных меньшинств и так далее. Не обязательно, чтобы революция победила за короткое время. Нынешнее протестное движение началось с требования отменить ношение хиджаба, но вскоре трансформировалось в полномасштабный революционный бунт против теократической тоталитарной системы. Источник: haqqin.az

Центробанк Азербайджана и ВБ обсудили перспективы сотрудничества

Председатель Центрального банка Азербайджана (ЦБА) Талех Кязимов встретился с региональным директором Всемирного банка (ВБ) по Южному Кавказу Себастьяном Молинеусом и менеджером банка по Азербайджану Сарой Майкл. «Сегодня на встрече мы обсудили текущее состояние и перспективы сотрудничества между Центральным банком и ВБ», - говорится в публикации.



Налоговые поступления в госбюджет Азербайджана значительно возросли


В январе – октябре 2022 года всего в госбюджет по линии Государственной налоговой службы (ГНС) при министерстве экономики Азербайджана было перечислено свыше 13,998 миллиарда манатов (рост за год на 90,1 процента). При этом поступления от ненефтяного сектора

составили порядка 7,038 миллиарда манатов, что на 1,6 миллиарда манатов, или

30,8 процента превышает показатель января - октября 2021 года.



Dolların bahalaşması prosesi başa çatır



Dünyanın bir sıra aparıcı qurumları, o cümlədən Yaponiyanın iri maliyyə şirkəti "Nomura" strateqləri dolların bahalaşması prosesinin dayandırılması barədə fikirlərini açıqlayıblar. Onların fikrincə, bu proses ABŞ-da inflyasiyanın yavaşlaması və Çinin risk-

li aktivləri dəstəkləmək üçün gördüyü tədbirlər ilə əlaqədar olaraq başa çatıb. Qlobal investisiya bankı "Morgan Stanley"dən sonra "Nomura" da ABŞ dollarının ucuzlaşacağını gözləyir. "ABŞ-da inflyasiyanın yavaşlamasını və Çin iqtisadiyyatı-

nın yenidən açılmasını nəzərə alsaq, dollarda geriləmə qəbulmaz görünür", - Nomura strateqləri yazıblar.

ABŞ-da oktyabr ayında inflyasiyanın gözləniləndən aşağı olması FED-in faiz artırmağı azaldacağına dair gözləntilərə səbəb olduğundan dollar indeksi sentyabr ayındakı rekord səviyyədən təxminən 7 faiz düşüb. Sentyabrda 114 səviyyəsində yüksəlmiş dollar indeksi hazırda 106 bəndədir.

Dolların düşməsinə Çində daşınmaz əmlak sektoru üçün yeni tədbirlərin elan edilməsi də təsir göstərib.

Dollar indeksi ABŞ dollarının avro, İngiltərə funt sterlinqi, Kanada dolları, İsveçrə frankı, Yapon yeni və İsveç kronundan ibarət səbətlə nisbətini göstərir.

G20 liderlərinin sammiti Polşaya raket zərbələrinin müzakirəsi ilə yekunlaşıb



Noyabrın 14-15-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin sammiti G7 üzvlərinin və digər ölkələrin liderlərinin Polşa ərazisinə düşən raketlərin müzakirəsi ilə yekunlaşıb.

Məsələ barəsində məlumat verən ABŞ Prezidenti Co Bay-

den Ukrayna ərazisində gedən müharibə ilə bağlı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən buraxıldığına az güman olduğunu bildirib. Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi ən güclü raket zərbələri nəticəsində

gərginlik daha da artır. Polşa ərazisinə düşən iki raket nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, Polşa Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür. Raket zərbələrindən sonra G7 ölkələrinin və NATO üzvü olan dövlətlərin liderləri İndoneziyada fəvqəladə birgə toplantı keçiriblər. Görüşün təfərrüatları barədə hələlik məlumat verilmir. Xatırladaq ki, G7 qrupuna ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, Yaponiya və həmçinin Avropa İttifaqı daxildir. Ağ Evdən verilən məlumata görə, fəvqəladə toplantıda İspaniya və Niderland nümayəndələri də iştirak ediblər.

BMT: Dünya əhalisinin sayı 8 milyarda çatıb



Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb. Bu barədə BMT-nin mətbuat xidməti dünya təşkilatının hesablamalarına istinadla məlumat yayıb. BMT-nin məlumatına görə, dünya əhalisinin 1 milyard nəfər artması üçün 12 il lazım olub, proqnozlara görə, 2037-

ci ilə qədər əhalinin sayı 9 milyarda çatacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) öz növbəsində, qeyd edib ki, dünya əhalisinin 2080-ci illərdə 10,4 milyarda qədər artmaqda davam edəcəyinə baxmayaraq, ümumi artım tempi azalır. UNFPA-nın məlumatına

əsasən, dünya əhalisinin üçdə ikisi məhsuldarlığı aşağı olan ərazilərdə yaşayır və əhali artımı əsasən yoxsul ölkələrin, xüsusən də Sahara səhrasının cənubunda yerləşən Afrika dövlətlərinin payına düşür. Fond hesab edir ki, əhali artımı ilə əlaqədar beynəlxalq ictimaiyyət dünyanın üzlaşdığı problemləri azaltmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv həll yolları axtarmalıdır. Belə addımların reallaşdırılması üçün "dünyanı daha təhlükəsiz, dayanıqlı və inklüziv etmək" məqsədilə əhaliyə dəstək proqramlarına investisiyaların artırılması vacibdir.

İstanbulda törədilən terror aktı ilə əlaqədar saxlanılanların sayı 48-ə çatıb

Partlayıcı maddəni yerləşdirməkdə şübhəli bilinən suriyalı Əhliam Əlbəşirin qaldığı evdə aparılan axtarış zamanı 3800 dollar və 5 min avro aşkarlanıb. Partlayışda həyatını itirən 6 nəfərdən dördünün cəsədi artıq ailələrinə təh-

vil verilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində yerli vaxtla təxminən 16:20-də partlayış baş verib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.

17-23 noyabr 2022-ci il

“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi layihənin icrasını başa çatdırır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” adlı layihənin icrasını başa çatdırmaq üzrədir. Layihə çərçivəsində **“Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər”** adlı kitab hazırlanıb çapa verilmişdir.

Kitabda Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri son 100 illiyin ayrı-ayrı dövrləri üzrə kompleks araşdırılmış, onun dünənini, bu günü və gələcək inkişafı barədə təklif və tövsiyələr verilmişdir. Qarabağ regionunun, xüsusən Şuşanın kompleks göstəricilərinin müqayisəli təhlili əsasında kurort imkanları

araşdırılmış, burada beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə bağlı təkliflər hazırlanmışdır. Ekspertlər tərəfindən Şuşa rayonunda tarixən formalaşmış maskunlaşmanın ümumi və fərqli xüsusiyyətləri müəyyənləşdirilmiş, burada yaşayacaq əhalinin optimal sayı barədə müvafiq proqnozlar verilməsi və işğala qədər Şuşa rayonunda kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili imkanları araşdırılıb. Həmçinin, kitabda Şuşanın sovet hakimiyyəti illərində vəziyyəti, işğaldan əvvəlki və sonrakı dövrləri, Heydər Əliyevin hakimiyyəti dövründə inkişafı və hazırkı bərpa, quruculuq işləri öz əksini tapıb. Bu günlərdə kitab mətbəəyə çapa verilib. Tezliklə Şuşada və Bakıda təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verdi!

Bakcell şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib.

Bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırılıb.

Burada quraşdırılmış 4G baza stansiyaları sayəsində abunəçilər ən müasir səs texnologiyası olan VoLTE üzərindən daha sürətli, aydın və kəsintisiz zəng edə bilirlər.

2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.



“myGov” portalının funksiyaları artırılacaq

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı portaldan vətəndaşlar bir çox bildirişlər ala biləcəklər.

"Report" xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fərid Cəfərov deyib. Onun sözlərinə görə, artıq insanlar yaxın vaxtlarda telefonlarına müxtəlif bildirişlər alacaqlar: **"Bu bildirişlər sənədlərinin,**

şəxsiyyət vəsiqələrinin vaxtlarının bitməsi ilə bağlıdır. "myGov" elektron hökumət portalının istifadəçilərinin sayı 1 milyonu keçib. Bu günə qədər şirkətlər 56 milyon dəfə portalın onlayn xidmətlərindən istifadə ediblər".

F.Cəfərov bildirib ki, bu gün ən böyük layihələrimizdən biri olan "ASAN login"də 2,5 milyon istifadəçimiz var: **"Biz süni intellektə bənzəyən qeydiyyat sistemi düzəltmişik. Biz "Google"un, "Facebook"un xidmətlərini tətbiq etməyə çalışırıq".**

ALLAH RƏHMƏT ELƏSİN

“Baku Steel Company” QSC-nin kollektivi şirkətin Baş direktoru Kamal İbrahimova dayısı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Qəndilov Rəfiq Tağı oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.



Qeyd edək ki, uzun illər təhsil sektorunda fəaliyyət göstərmiş, kimya üzrə elmlər namizədi Qəndilov Rəfiq Tağı oğlu Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.

Allah rəhmət eləsin!

Akademik Ziyad Səmədzadə “Baku Steel Company” QSC-nin Baş direktoru Kamal İbrahimova dayısı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini **QƏNDİLOV RƏFİQ TAĞI OĞLUNUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin kollektivi “Baku Steel Company” QSC-nin Baş direktoru Kamal İbrahimova dayısı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini **QƏNDİLOV RƏFİQ TAĞI OĞLUNUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Qüdrət Kərimov, Elşən Hacıadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakışiyev, Bəyalı Ataşov, Zəhid Məmmədov, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəşad Balayev, Abbas Əliyev

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; Indeks: 0355; Tiraj: 1500